



## Rusiyal politoloq: Qrb kmkd, Asiya trqqi etmkddir

Ali qtisadiyyat Milli Universitetinin beynlxalq mnasibtlr v iqtisadiyyat fakltsinin dekan Sergey Karaganov: "Bu gnlr Rusiya Avropann ziflmsini v Asiyann srtli trqqisini nqr almaqla rqr trf dnmy ".balamdr. gr amerikalrla mharib ba verms, ran yeni byk gc evrilck

AranNews &ndash; Redaksiyamzn &ldquo;ras&rdquo;-a istinadla verdiyi xbr g&ouml;r, beynlxalq m&uuml;nasibtlr &uuml;qr politoloq, Rusiya m&uuml;dafi v xarici siyast urasn rhbrlik heytnin fxri rhbri, beynlxalq ilr &uuml;qr Rusiya uras jurnalnn redaktorlar heytnin m&uuml;diri, Ali qtisadiyyat Milli Universitetinin beynlxalq m&uuml;nasibtlr v iqtisadiyyat fak&uuml;ltsinin dekan Sergey Karaganov &ldquo;Arqument i Fakt&rdquo; qzetin verdiyi m&uuml;sahibsind Rusiyann beynlxalq almd yeri, silah yar v qonular il m&uuml;nasibtlri bard diqqti .&ccedil;kn mslr toxunub. Onun a&ccedil;qlamalarndan bir hissini tqdim edirik S. Karaganov deyib: &ldquo;500 il bundan vvl qrb hrbi &uuml;st&uuml;nl&uuml;k ld etdi, d&uuml;nyann m&uuml;xtlif yerlrind &ouml;z&uuml;n&uuml;n siyasi, iqtisadi, ideoloji v mdni quruluunu zorla qbul etdirmk imkana yiylndi, d&uuml;nya &uuml;mumi milli glirini &ouml;z xeyrin ;satmaa nail oldu v bellikl s&uuml;rtl inkiarf etdi.&rdquo;

Politoloq lav edib: &ldquo;Avropa v &uuml;mumi olaraq qrb &ouml;z yerini ldn vermy balamdr. Qrbn &ccedil;&ouml;kmsi 50-60 il bundan qabaq balayb. SSR, sonra da &Ccedil;inin n&uuml;v silahlarna sahib olduu vaxtdan. D&uuml;nyann nqr &ccedil;arpan hissi qrbn n&uuml;fuz dairisindn &ccedil;xd, qrbn m&uuml;haribd qlbsi dayand &ndash; vvl Koreya m&uuml;haribsind, sonra da .Vyetnam v s

Sonralar, SSR s&uuml;qut etdiyi vaxt bel nqr glirdi ki, qrb bir m&uuml;ddtlik &ouml;z hrbi &uuml;st&uuml;nl&uuml;y&uuml;n&uuml; brpa etmidir. Lakin 2000-ci ildn Rusiya &ouml;z bacarq v g&uuml;c&uuml;n&uuml; yenidn brpa etdi, &Ccedil;in s&uuml;rtl inkiarf etdi. Qrbn hamya hakim olduu d&ouml;vran sonda ;unuduldu.&rdquo;

Moskva Ali qtisadiyyat Milli Universitetinin beynlxalq m&uuml;nasibtlr v iqtisadiyyat fak&uuml;ltsinin dekan m&uuml;sahibsinin digr hissind deyib: &ldquo;Bug&uuml;n Rusiya &ouml;z potensial hesabna d&uuml;nyann qeyri-qrbi hissind &ccedil;evrilib, Avropann ziflmsini v Asiyann s&uuml;rtl inkiarfn g&ouml;rmkl rqr smtin &uuml;z tutmaa balamdr v bizim glcyimiz &ccedil;ox miqdarda Asiyaya bal olacaq. Bizim iqtisadi maraqlarmz Asiya smtin axmdr, Rusiyann anxay v Honkonq birjalarnda itirak artacaq, elitlrimiz &ouml;z ;&ouml;vladlarn hamdan &ccedil;ox Asiya universitetlrin g&ouml;ndrck.&rdquo; S. Karaganov daha sonra deyib: &ldquo;Bizim problemlrimizdn biri d budur ki, Asiyaya doru hrktl yana, bu hrkti &ccedil;ox pis hesab edirik. rqr&uuml;naslarmz azdr, rqr dillrini biln m&uuml;txxsislrimiz azdr. Ona g&ouml;r d rqi anlamaq bizim &uuml;&ccedil;&uuml;n Avropan anlamaqdan &ccedil;tindir. Bu fasilni ;aradan qaldrmaryq.&rdquo;

Hal-hazrda Rusiya-&Ccedil;in m&uuml;nasibtlrinin &ccedil;ox yax v ali sviyyd olduunu deyn S. Karaganov vurulayb: &ldquo;&Ccedil;inin iqtisadi dstyin &uuml;midvar ola bilrik. Onlar da bizim hrbi-siyasi dstyimiz arxalana bilr. Bu, f&ouml;vqlad bir m&uuml;amildir. Lakin d&uuml;nyada bdi he&ccedil; n yoxdur. &Ccedil;in B&ouml;y&uuml;k Avrasiya mnasna olan balans sistemin qoula bilms, yaxud buna meyli olmasa, digr b&ouml;y&uuml;k g&uuml;clr, yni Rusiya,

;ran, T&uuml;rkiy, Hindistan ardcllqla onun qarsnda dayanacaq.&rdquo  
Politoloq daha sonra deyib: &ldquo;Amerikallarla m&uuml;harib ba verms, ran  
.yeni b&ouml;y&uuml;k superg&uuml;c &ccedil;evrilck  
Bizim T&uuml;rkiy il d m&uuml;nasibtlrimizin glcyi yax  
g&ouml;r&uuml;n&uuml;r. Baxmayaraq ki, bu bir az &ccedil;tindir. T&uuml;rkiy,  
Rusiyann getdiyi yolu getdi v qrbn onun intizarnda olmadn, rqd  
b&ouml;y&uuml;k imkanlarn olduunu g&ouml;rd&uuml;kd  
&uuml;z&uuml;n&uuml; Avropadan Asiya smtin d&ouml;ndrdi.&rdquo  
M&uuml;sahibsinin sonunda Ukraynann vziyyti il bal sual cavablandran  
politoloq deyib: &ldquo;Ukrayna bir trfdn bizim &ouml;tn illrdki  
d&uuml;zg&uuml;n olmayan siyastlrimizin, digr trfdn d avropal dostlarnn tamah  
v axmaqlnn qurban oldu. Allah elsin ki, mn shv etmi olam, lakin Ukraynada onu  
nicat ver bilck elitlr g&ouml;rm&uuml;rm. Bu &uuml;zdn Ukranya glck onilliklrd  
region &uuml;&ccedil;&uuml;n problem mnbyi olaraq qalacaq. Ukraynallar  
b&uuml;t&uuml;n d&uuml;nyaya splnck. Hal-hazrda bu &ouml;lkdn milyonlarla  
&insan Rusiya v Avropaya m&uuml;hacirt etmidir.&rdquo  
Trc&uuml;m edn: R&uuml;qyy Kramtiniya, Tehran Universiteti beynlxalq  
aradrmalar fak&uuml;itsinin mzunu